



Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti



Azərbaycan Respublikası
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi



«DÖVLƏT SATINALMALARI HAQQINDA» QANUNVERCİLİYƏ DAİR DƏYİŞİKLİKLƏR





Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli 1376 nömrəli Fərmanı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il tarixli 27 may tarixli 330-VIQD nömrəli Qanunu, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnamə”də dəyişiklik və Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik qüvvəyə minmişdir.



ƏSAS DƏYİŞİKLİKLƏR VƏ YENİLİKLƏR

«Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanunu (DSQ)

- İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi
- Kotirovka sorğusu metodunun elektronlaşması
- İştirak haqları prosedurları
- Tender komissiyası
- Qəzet elanları
- Satınalma prosedurları üçün müddətlərin müəyyən edilməsi

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi (İXM)

- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müddət tələblərinin pozulmasına görə məsuliyyət
- Müqavilə üzrə ödənişlərin edilməməsinə və ya gecikdirilməsinə görə məsuliyyət



İXTİSAS UYGUNLUĞUNUN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

Maddə 7

Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər (Maddə 6) ilə Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (Maddə 7) arasındakı oxşarlığın konkretləşdirilməsi

- Mövcud anlayışın Qanunda «İxtisas uyğunluğunun **əvvəlcədən** müəyyənləşdirilməsi» olaraq dəyişdirilməsi
- Maddə 2, 6.4, 7, 10.3, 36.13



KOTİROVKA SORĞUSU METODUNUN ELEKTRONLAŞMASI



Elektron satınalmanın şamil edildiyi metodlara kotirovka sorğusunun da daxil edilməsi (**Maddə 16.1 və 50-1.1**)



Tender və kotirovka sorğusuna aid olan maddələrdə tender sözünün mümkün olan hallarda «satınalma» sözü ilə əvəzlənməsi və ya kotirovka sorğusuna aid şərtlərin daxil edilməsi



Kotirovka üçün fərdi dəvətin elan ilə əvəzlənməsi (fərdi dəvətin könüllü olması)



Maddə 2, 10.1.12, 16.1, 25.3, 25.4, 26.1, 29.3, 40.1-1, 49-1, **50-1.1**, 50-1.3, 50-2.1, 50-3.1



İŞTİRAK HAQLARI PROSEDURLARI



İştirak haqqı anlayışının daxil edilməsi (2)

Elektron olmayan satınalmalar üçün iştirak haqqının aşağıdakı qaydada azaldılması (29.1):



- ehtimal olunan qiymətinin **0,5 faizindən 0.3 faizə**
- tender xərclərinin **1,5 mislindən 1.2 mislə**



Elektron satınalmalarda ödənişlərin satınalan təşkilat əvəzinə portalın operatoruna ödənilməsi (29.2)



Elektron satınalmalar üzrə iştirak haqqının NK tərəfindən müəyyən edilməsi (29.3)



TENDER KOMİSSİYASI

Tender komissiyasının
üzvlərinin sayının müəyyən
edilməsi -


ən az 5 nəfər tək sayda
(23.1)





QƏZET ELANLARI

Elektron satınalma vasitəsilə
keçirilmiş açıq tender və təkliflər
sorgusunun keçirilməsi barədə
**qəzet elanlarının tam ləğv
edilməsi** və
yalnız portalda verilməsi
(41.1 və 50-3.1.)






SATINALMA PROSEDURLARI ÜÇÜN MÜDDƏTLƏRİN MÜƏYYƏN EDİLMƏSİ

- İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi
- Kotirovka sorğusu
- Təkliflər sorğusu
- Digər satınalma metodları üzrə müraciətlərə baxılma
- Təkliflərin açılması
- Təkliflərin qiymətləndirilməsi
- Təkliflərin kənarlaşdırılması
- Müqavilənin imzalanması
- Müqaviləyə dair icazələr və icraya başlama
- Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatı
- Müqavilə üzrə ödənişlər
- Müqaviləyə dəyişikliklər




İXTİSAS UYGUNLUĞUNUN ƏNVƏLCƏDƏN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

İxtisas uyğunluğunun
ənvəlcədən
müəyyənləşdirilməsi
barədə elanın
ən az 10 bank günü əvvəl
verilməsi (7.2)




İxtisas uyğunluğunun
ənvəlcədən
müəyyənləşdirilməsi barədə
nəticələrin
10 bank günündən gec
olmayaraq
açıqlanması (7.6)





KOTİROVKA SORĞUSU


Kotirovka sorğusu
keçirilməsi barədə elanın
ən az 10 bank günü
əvvəl verilməsi
(25.1-1)





TƏKLİFLƏR SORĞUSU

Təkliflər sorğusu
keçirilməsi barədə elanın
ən az 10 bank günü əvvəl
yalnız portalda verilməsi
(48.2)






MÜRACİƏTLƏRƏ BAXILMA

Müvafiq icra hakimiyyəti orqanı
(AİBNDX) digər satınalma
metodlarının (bir mənbə, təkliflər
sorgusu və s.) tətbiqi ilə bağlı
müraciətlərə

10 bank günü ərzində baxıb
qərar qəbul edir (17.3)





TƏKLİFLƏRİN AÇILMASI

Təqdim edilmiş
təkliflərin açılışı təyin olunan
müddət bitdikdən sonra
1 bank günü ərzində açılır
(35.1)






TƏKLİFLƏRİN QIYMƏTLƏNDİRİLMƏSİ

Elektron və
digər satınalmalarda təkliflərin
qiymətləndirilməsi tenderin əsas
şərtlər toplusunda göstərilmiş
**tender təkliflərinin qüvvədə olma
müddətinin bitməsinə**

10 bank günü qalanadək aparılır
(37.3, 37.7)



≥






TƏKLİFLƏRİN KƏNARLAŞDIRILMASI

Təkliflərin kənarlaşdırılması
barədə **əsaslandırılmış qərar**
qəbul edilir və bu barədə
kənarlaşdırılan malgöndərənə
(podratçıya)

1 bank günü ərzində
məlumat verilir
(36.5, 36.5-1)





MÜQAVİLƏNİN İMZALANMASI

Təklifin qüvvədə olma müddəti qurtaranadək **3 bank günü ərzində satınalma müqaviləsi imzalanmış olaraq (satınalan)** göndərilir (40.1).



Tələb olunduğu təqdirdə yuxarı idarəetmə orqanı təqdim olunmuş satınalma müqaviləsini **5 bank günündən gec olmayaraq** təsdiq edir (40.8).

Tenderin qalibi tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində təqdim olunmuş satınalma müqaviləsini


5 bank günü ərzində imzalayır (40.2).






MÜQAVİLƏYƏ DAİR İCAZƏLƏR VƏ İCRAYA BAŞLAMA

Müqavilənin icrasına
başlanması üçün müvafiq
dövlət orqanlarından
(qurumlarından) icazələri
satınalan **təşkilat tərəfindən**
müqavilənin icrasına
başlanana qədər əldə edilir
(40.4)



Müqavilə imzalandıqdan
sonra 5 bank günü ərzində
malgöndərənə (podratçıya)
müqavilənin icrasına başlama
tarixi, habelə tələb olunduğu
halda **əldə edilmiş icazələr**
barədə bildiriş göndərir
(40.4)





SATINALMA MÜQAVİLƏSİNİN TƏMİNATI

Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının qüvvədə olma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (**tələb olunduğu halda, texniki təminat müddəti daxil olmaqla**) **30 bank günü çox** olmalıdır
(40.9-2.)



≤





MÜQAVİLƏ ÜZRƏ ÖDƏNİŞLƏR

Müqavilənin icrası ilə bağlı satınalma müqaviləsində əvvəlcədən müəyyən edilmiş sənədlər malgöndərən (podratçı) tərəfindən təqdim olunduqdan sonra satınalan təşkilat

15 bank günü ərzində
bu sənədləri **təsdiq etməli və ya**
bundan əsaslandırılmış imtina
etməlidir.




Bu müddət ərzində sənədlər satınalan təşkilat tərəfindən **təsdiq edilmədikdə** və ya həmin sənədlərin təsdiq edilməsindən **əsaslandırılmış imtina olunmadıqda**, təqdim olunan sənədlər satınalan təşkilat tərəfindən **təsdiq olunmuş hesab olunur**
(40-1.4)





MÜQAVİLƏYƏ DƏYİŞİKLİKLİR

Satınalma müqaviləsinin şərtlərinin
dəyişdirilməsi barədə tərəflərin bir-
birinə etdiyi rəsmi müraciətlərə
10 bank günü müddətində baxılır
(51.1)





İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏ DƏYİŞİKLİK

Maddə 445-1. Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması

- 445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, **habelə həmin Qanunun 7.4-cü maddəsində, 28.4-cü maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsinin üçüncü cümləsində, 30.2, 32.1, 37.3, 37.7, 40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə;**

vəzifəli şəxslər **iki min manatdan üç min manatadək** məbləğdə cərimə edilir

- (YENİ) 445-1.7. Satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada, məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra ödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görə satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmış faizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinə görə-

vəzifəli şəxslər **üç min manatdan altı min manatadək** məbləğdə cərimə edilir



TƏŞƏKKÜR EDİRİK!

Az1012, Azərbaycan, Bakı
Həsən bəy Zərdabi prospekti, 88A
Tel.: (+994 12) 498 15 01
Faks: (+994 12) 497 24 08

E-poçt: office@consumer.gov.az
www.consumer.gov.az

Bakı, Yasamal rayonu,
Q. Xəlilov küçəsi 47, AZ 1073
Tel.: (+ 994) 12 521 25 35

E-poçt: info@ereforms.org
www.iqtisadiislahat.org